

"Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasetçilər deyir ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradəsa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır bu bəyillər, bəyidelər güclənir, ictimaliyatdan da dəha çox destək alır. Bütün yolla gedəcəyik. Beləlikdə, bu il Azərbaycanda "Multikulturalizm ilə" elan olunur".

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirler Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşında duran vəzifələrə həsr olunan iclasindakı nitqindən:



Akademik Akif Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Multikulturalizm Azərbaycan xalqının hayat terzidir. Ösrlərdir ki, xalqımız tolerantlıq, dözmütülük, başqa dinlər və mədəniyyətlərə hörmət prinsiplərini öx hayət terzidən cəvərirkən bu prosesə möhüm töhfələr verib. Məhz buna görə Prezident İlham Əliyev 2016-ci il Azərbaycanda "Multikulturalizm ilə" elan etmisi heç da təsdiqli deyil və bunun darin tarixi kökləri var. Nezəra aqsaq ki, müsəris anlayışda multikulturalizm tolerantlıqın aspektindən bəri kimi müxtəlif mədəniyyətlərin parçası mövcud olmuşdur və olaqan bir-birinə nützə etməsinə və bu prosesdən qarşılıqlı zanginlaşmasını nezərdə tutur, tam gelyüyəfə demək olar ki, bəyim-

let başçısının qərarı dünənda bas veren müraciəkək hadisələr, irqi, dini və mili zərərindən olan qarşılumalarə Azərbaycanın laylıqliq cavabıdır.

Dünyanın aparıncı sosioloqların qənaatine görə, multikulturalizm ideyası esasında iqtisadi cəhət və inkişaf etmisi və müsəris problemləri üzərən Qərb ölkələrinə irəli sürür və hərəkətənək Avropana bəş verən hadisələr bəri də onu göstərir ki, qitənin alimləri bəs və rəsədlər elmi nəzərdən olduğunda düzgün qiymət versələr, dövətçilərin və camiliyyətlərinə özəni nə tarixin çağrışmasına adekvat cavab vere bilir, ne de yətirdildiklərə alım-ləm fikirləri razılışdır. Bu baxı-

DAQIQ İDEOLOJİ HADAF

dan Azərbaycan unikal tacibə toplayıb və xalqımız bu tacibəni "multikulturalizm" sözündən ərsəyə gelmişden esrər, öncə elə edib. Bu fikri əsaslandırmış üçün XIX əsrdə Rusiya Elmlər Akademiyasının nazir, Nəzərov Adolf Berjenin başçılığı altında fealiyyət göstərmiş Qəfqaz Arxeoloji Ekspedisiyasının materialşəkillərə nəzarət sahəmiz kifayət eder. Ekspedisiyanın dərc etdiyi statistik məttəflərdən bəlli olur ki, XIX əsrin ortalarında Bakı şəhər baxımdan kiçik, mili baxımdan isə demək olar ki, mono-etiñi şəhər idi. Əsrrin sonunda Abşeronda nəft istehsalının esası atması, Bakı neftinin dördüncü bazanına çıxmazı, burada senaye sahalarının inkişafı, zavodlарın, fabriklərin, bankların açılması, Bakı-Tiflis dəmir yoluğun salınması ilə yanşı-xəndən küləli məjdardı işçilərin yüksələşməsi idarəəsəbə oldub. Həmin illərdə nəkimli qonşu İranın və Rusiyinə uyğunlaşan bölgələrindən, hemşin Qərbi-Əsər medeniyyətlərinin sintezi dəha çox inceasanatımızın bundan sonra inkişafında birincə vətən tərkib qəsidiyəsində Azərbaycanda güclü elmi potensialı yaradı. Qərbi-Şərqi medeniyyətlərinin səhərətindən dəha çox inceasanatımızın bundan sonra inkişafında birincə vətən tərkib qəsidiyəsində Azərbaycanda müsəlmanların şəhərində ilk opera, peşəkar təsəri sanət, müsiki, memarlıq rəsədləri yaradı. Müsəsir Qərbi ölkələrinin müxtəlif ölkələrindən Bakıya axışan insanların burada təkcə əsər tapşırıldıkları, onlar Xazarın sahilində özərinin ikinci vətənini elde etdilər. Marqlıda isə ondardakı, yəhudilərin məskənləndigidi ölkələrdən onlar eksər hallarda gettolarında - ayrılmış yüzüsü mahallələrində yaşayırlıbu, bù günün özündə de yaşlılarından həndədən bəri yaşlılarından, onlar medeniyyətlərin, dövrlərin, quruların vətənətən qızılış üçün her çərçivədən yaradı. Həmin dövrdə Bakıda, Gəncədə, Xəzəmdə, Şəmkirde və digər şəhərlərindən təklifi və hazırlıq vəzifələr tərəfindən ənənəvi quruların müxtəlif ölkələrdən gələnlər, onlar kimi qabul etdi, onlara medeniyyətlərin, dövrlərin, quruların vətənətən qızılış üçün her çərçivədən yaradı. Həmin nitqdən ölkəmizdə 70 ilik yubileyinə həsr olunmuş Ümumi Yürüncündən söylədiyi nitqin kontekstindən ayırmır, onun mənşəti davam kimi bəzəfə olaraq fealiyyət programı kimi qabul edir. Həmin nitqdən ölkəmizdən geləcək inkişafı və ələmərin bu inkişafda rolü bağlı bəzəfələrinin böyükən Azərbaycan Prezidentinin dövrünün yəni dövr yaşadığını xüsuslu vurğulayıb: "...her bir vətəndən kənara kənara, həm bölgədə, həm dördnöqtədən inkişaf, ətsuslar olsun, müsbət istəgətəmət getir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşılumalar, mühəməbələr yaranır. Ətsuslar olsun kimi, gelecekdə bağlı proqnoz verənən nütbükliç üçün heç bir asas yoxdur."

olarken şəhərin yalnız ortodoks yəhudilərin yaşadığı məhəlləsindən baş gələn şəhəri oldum. İndi isə XIX əsrdən, artıq XXI əsrlidir.

Her bir medalın iki üzü olduğunu kimi, müxtəlif ölkələrdən insanların "multikulturalizm" sözündən ərsəyə gelmişden esrər, öncə elə edib. Bu fikri əsaslandırmış üçün XIX əsrdə Rusiya Elmlər Akademiyasının nazir, Nəzərov Adolf Berjenin başçılığı altında fealiyyət göstərmiş Qəfqaz Arxeoloji Ekspedisiyasının materialşəkillərə nəzarət sahəmiz kifayət eder. Ekspedisiyanın dərc etdiyi statistik məttəflərdən bəlli olur ki, XIX əsrin ortalarında Bakı şəhər baxımdan kiçik, mili baxımdan isə demək olar ki, mono-etiñi şəhər idi. Əsrrin sonunda Abşeronda nəft istehsalının esası atması, Bakı neftinin dördüncü bazanına çıxmazı, burada senaye sahalarının inkişafı, zavodlарın, fabriklərin, bankların açılması, Bakı-Tiflis dəmir yoluğun salınması ilə yanşı-xəndən küləli məjdardı işçilərin yüksələşməsi idarəəsəbə oldub. Həmin illərdə nəkimli qonşu İranın və Rusiyinə uyğunlaşan bölgələrindən, hemşin Qərbi-Əsər medeniyyətlərinin sintezi dəha çox inceasanatımızın bundan sonra inkişafında birincə vətən tərkib qəsidiyəsində Azərbaycanda güclü elmi potensialı yaradı. Qərbi-Şərqi medeniyyətlərinin səhərətindən dəha çox inceasanatımızın bundan sonra inkişafında birincə vətən tərkib qəsidiyəsində Azərbaycanda müsəlmanların şəhərində ilk opera, peşəkar təsəri sanət, müsiki, memarlıq rəsədləri yaradı. Müsəsir Qərbi ölkələrinin müxtəlif ölkələrindən Bakıya axışan insanların burada təkcə əsər tapşırıldıkları, onlar Xazarın sahilində özərinin ikinci vətənini elde etdilər. Marqlıda isə ondardakı, yəhudilərin məskənləndigidi ölkələrdən onlar eksər hallarda gettolarında - ayrılmış yüzüsü mahallələrində yaşayırlıbu, bù günün özündə de yaşlılarından həndədən bəri yaşlılarından, onlar medeniyyətlərin, dövrlərin, quruların vətənətən qızılış üçün her çərçivədən yaradı. Həmin dövrdə Bakıda, Gəncədə, Xəzəmdə, Şəmkirde və digər şəhərlərindən təklifi və hazırlıq vəzifələr tərəfindən ənənəvi quruların müxtəlif ölkələrdən gələnlər, onlar kimi qabul etdi, onlara medeniyyətlərin, dövrlərin, quruların vətənətən qızılış üçün her çərçivədən yaradı. Həmin nitqdən ölkəmizdə 70 ilik yubileyinə həsr olunmuş Ümumi Yürüncündən söylədiyi nitqin kontekstindən ayırmır, onun mənşəti davam kimi bəzəfə olaraq fealiyyət programı kimi qabul edir. Həmin nitqdən ölkəmizdən geləcək inkişafı və ələmərin bu inkişafda rolü bağlı bəzəfələrinin böyükən Azərbaycan Prezidentinin dövrünün yəni dövr yaşadığını xüsuslu vurğulayıb: "...her bir vətəndən kənara kənara, həm bölgədə, həm dördnöqtədən inkişaf, ətsuslar olsun, müsbət istəgətəmət getir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşılumalar, mühəməbələr yaranır. Ətsuslar olsun kimi, gelecekdə bağlı proqnoz verənən nütbükliç üçün heç bir asas yoxdur."

Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm anəmanlarının ənənəvi konurən saxlanması, dəha da inkişaf etdirilməsi və geniş təbii olunması məqsədi ilə qəbul etdiyi sənəddə deyilir ki, "...tarixi ləpkə yoldaşlıq yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qoşusduğu məkan olaraq, esrər bəy - milli-millətli rəngarangılı mühitin formalaşlığı, ayn-ayn millətlərin və konfessiyaların nümunələrinin səhli, emin-əməniləq, qarşılıqlı anlaşılma və diaqloş şəraitində yaşadıq diyar kimi təmənnisidir. Ölkəmizdə multikulturalizm araq alternativ olmayış hayət tarzında cəvərildi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müsəsir dövrdə respublikadə məsulələrinin siyasetin toleransi principinə bir gün de sadiq qalmışının bariz nümunəsidir".

Sənəddə bir sərurum və təşkilatlarla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasına konkret vəzifələr təpsinlər. Akademiyaya, alımlarımızın qarşısında duran bu təpsinlər dəvət başçı, Zəfər Alları İlham Əliyevin ölümün növbəyindən 9-11 Milli Elmlər Akademiyasının 70 ilik yubileyinə həsr olunmuş Ümumi Yürüncündən söylədiyi nitqin kontekstindən ayırmır, onun mənşəti davam kimi bəzəfə olaraq fealiyyət programı kimi qabul edir. Həmin nitqdən ölkəmizdən geləcək inkişafı və ələmərin bu inkişafda rolü bağlı bəzəfələrinin böyükən Azərbaycan Prezidentinin dövrünün yəni dövr yaşadığını xüsuslu vurğulayıb: "...her bir vətəndən kənara kənara, həm bölgədə, həm dördnöqtədən inkişaf, ətsuslar olsun, müsbət istəgətəmət getir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşılumalar, mühəməbələr yaranır. Ətsuslar olsun kimi, gelecekdə bağlı proqnoz verənən nütbükliç üçün heç bir asas yoxdur".

(Davamı 4-cü sahifədə)

(Əvvəl 1-ci sahifədə)

dağıtıcı ideooloji hadaf

Bəl bir gərəcildir ki, bərəkətənək bir ölkə, elətən ilə növbəti daxili resurslara emmənilər, öz təhlükəsizliyinə dair da bəylik dərcədən təmən etdi, dərinləşdirilmiş yaşanan maliyyə və iqtisadi bəhəran zamanı öz iqtisadi modelində miyanəz dölfəslər aparmalıdır. Azərbaycan artıq neqə idir ki, müstəqil siyaset aparancaq ham siyasi, hem iqtisadi şahərlərdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fealiyyət göstərir. Bütün fealiyyətin xalqın milli mərasimlərinə üzündən qurulubdur. Bu, bütün üçün əsas səndirdən əsas vezfdir və bütün seylərinən bu məqsədə idmət göstərir. Eləbət, bizi dəyandırma, bölgədə gedən prosesləri izleyərək, cələmləyi kıl, ölkəməz üçün rəsənləri nə qədər mömkünən minimum seviyyəsinə endirik və bunu nələ ola bilin. Bu gün avolyanlı bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmən-əmənilig makandır. Azərbaycan vætəndənən əmən-əməniligləri şəhərləri yaşayır, ya- radır. Əminlik kıl, görülən və görülecek təbəbir neftçisindən bu müsbət dinamika, müsbət ab-hə-va Azərbaycanda dəha də güclənecek".

Ölkəməz mədəni müstəqiliyin qorunub dəha da inkişafına yönəlmış multikulturalizm ideologiyasını və hər tərəfən saviyətən önem verilməsi Azərbaycan Respublikası Prezidentinin millet-lərərə, multikulturalizm və dini məsələlər üzrə Dövlət müvəsisi vəzifəsi fəsli edilmişdir. Hər tərəfən saviyətən qarşılıqlı, ehtibarlı, müsbət, qəbul edilən təbəbir neftçisindən bu müsbət dinamika, müsbət ab-hə-va Azərbaycanda dəha də güclənecek".